


# Məişət zoraklılığı: dövlət və cəmiyyətin ortaqlığı problemi

**Məişət zoraklığı** Azərbaycanda geniş yayılan gender problemidir. Demək olar eksər ailələrdə məişət zoraklığının özünü müəyyən formalarla bürüə verir. Kimində bu, fiziki, cinsi şiddet, kimində isə psixoloji təzyiq və tecrid edilmə kimi formalarda müşahidə olunur. Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadnelerin, cinayətlərin sayı nezərəçarparaq dərəcədə artıb. "Aile münaqişəsi zəminində er arvadının başını kesdi", "Ər hayat yoldaşını gülləledi", "Ər arvadını döy-döy öldürdü"... kimi xəberləri tez-tez eşdirik.

"**Təmiz Dünya**" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, son illər məişət zoraklığı, xüsusən qohumlar arasında zoraklıqları aktları, ailə münaqişəsi zəminində yarananla, ölmə halları çıxıb: "Ailədə zoraklılıq hallarının artmasına səbəb sosial-psixolojik faktordur. Kütüvə deqradasiya ya səbəb olan filmlər, seriallar, ləzimləşən teleşəhərlər ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya, qarşılıqlı hörmət kimi vacib amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, hökm edirse, o, qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət - nüfuz və anlaşma olmalıdır. Zoraklığın artımına təsir edən amillərdən biri de kişinin öz varlığının zoraklığı, şiddet yolu ilə təsdiq etmemədir. Müşahidələr göstərir ki, zeif kisilər qadını qorxu altında saxlamaqla özüne təbe etmək yolunu seçməye üstünlük verirlər. O, qadının şəxsiyyətini aşağılamaqla onu özüne təbe etdirmək istəyin ortaya qoyur. Bir-biri ilə hiss və düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha çox artı. Evliliyin məcmuri olmasından hev iki tərəf arasında daxili natamamlıq hissini formalasdırır. Ailə quran şəxslər arasında nikaha şürlü girmek hələ çox azdır. İnsanlar anlaşılmalıdır ki, nikah böyük məsuliyyətdir. Təessüf ki, bizdə nikah sadəcə, nəsilartıma prosesidir. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsliyyətli ola bilməməsi zoraklığa rəvə verir".

**Millət vəkili Fazıl Mustafa** hesab edir ki, məişət zoraklılarının artmasına səbəb narkomaniya, alkoqolizm, işsizlik və dözdünsüzlükdür. Ancaq bütün burların kökündə insanların təhsilsizliyi dayanır: "Həzirdə təhsilin hədəfi insanı cəmiyyətə hazırlamaq deyil. Hədəf baş qatmaq, universitetə qəbul olmaq üçün reppetitor tutmaq, sonra da universiteti qurtarib diplom almaqdır. Belə olun halda isə mədoni insan yetişə bilmər. Mədoni insan yetişdirmək üçün yaxşı mühit formalasdırmaq lazımdır ki, bu mühit de onu yaxşı hədəfə doğru yəndə bilsin. Təhsilsiz, hazırlanmış insanlar cəmiyyətin, müasir dövrün psixoloji şörtlərinə hazır ola bilirlər. Ona görə de insanlar vəhşiləşir, aqressiv davranışlar nümayiş etdirirlər. İbtidai insan kimi bir-birlərinə baltalarıylar. Təessüf ki, bu gün Azərbaycanda ibtidai insan obrazı çıxalmaga başlayıb. Bu ibtidai insan biz məktəbə cəlb edə biləndiyimizə görə və məktəb mühitini de formal, ideoloji bir mərkəz olaraq gördüyü-



müzə görə belə hallar artır. Özümüzü addadır ki, sanki bu gün məktəbdə dərəkçilir, insan yetişir. Həq de belə deyil. Bu gün hədef doğru müəyyən olunmayıb. Bu səbəbdən də cəmiyyətdə belə hadisələr baş verir".

**Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Millət vəkili, professor Hicran Hüseynovanın** sözlerine görə, məişət zoraklığının qadınlar, uşaqlar, ailələr və bətövlükde cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial neticələr doğurur. Həmçinin qadınlarla qarşı zoraklığın müümən nesillərəsi fəsادları da var. Birləşmiş Səlahiyyət qurumlarında körpə ölümü səviyyəsinin yüksək olması, uşaqların təhsil göstəricilərinin aşağı düşməsi, onların psixi, psixoloji və fiziki sağlamlıqlarında problemlərin yaranması, uşaqların zoraklığa məruz qalma və ya yetkinlik dövründə zoraklıqla törətməsi, bəşər səviyyəsinin artması və ailələrin dağılıması, qohumlarla münasibətlərin korlanması və s. təsirləri göstərmək olar. Bundan əlavə, qadınlara qarşı zoraklıqla qadınlar və onların ailələri, habelə icmalar, comiyetlər üçün əhəmiyyətli miqyasda iqtisadi yük yaradır. Qadınlara qarşı zoraklıqla földlər, icmalar, ailələr və dövlət üçün doğruduğun xərclərən başqa, bütün səviyyələrde böyük iqtisadi xərclər doğurur. Bu, möşgullüğün və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir, sosial xidmət sistemlərinin, ədliyyə sistemlərinin, tibb müoüssisələrinin və işçigözlərin resurslarını tükdür.

Hüseynovanın dediyinə görə, "Məişət zoraklığının qarşısının alınması haqqında" Qanun 2010-cu ilde qəbul olundub. Qanuna əsasən, məişət zoraklığının "yaxın qohumluq münasibətlərindən, bирgo və ya əvvəllər birgə yaşamaqlardan suis-iştifa etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digorina qəsdən fiziki və ya mənəvi zərər vurmastdır". Qanunda məişət zoraklığının ilə üzülməş şəxslərin hər müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımın göstərilməsi, qadının şikayına göndərilməsi və sosial yörənməli yardımının göstərilməsi öz ekinci tapşırma da, bunları yerinə yetirmək üçün nə telimatlandırılmış polis, psixolog, sosial işçilər, ictimai vəkiller kimi mövcud insan resursları, şikayınaqalar və mü-

vəqqəti yaşışla təmin edilmək üçün nəzarəd tutulan programlar yeterli səviyyədə deyil. Qanunda nəzərdə tutulan qisə və uzunmüddətli mühafizə orderlərinin vərilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur: "Baxmayaraq ki, bu sahədə qanunverciliq formalılaş, lakin reallığda bir çox çatışıkları müşahidə edirik. İlk növbədə, qeyd etmək lazımdır ki, bu sahədə peşəkar müteqəssislerin sayı azdır. Zərər çəkən şəxslər və onların uşaqlarına göstərilən xidmətlər daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməlidir. Qeyd olunan məsələlərin lazımi səviyyəyədə yerinə yetirilməməsi, zərər çəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpə olunmasında ciddi problemlər yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrdən qadın polisi, inspektorlarının və ya sosial işçilərin sayının artırılması ehtiyac var: "Məişət zoraklığının qarşısının alınması haqqında" Qanunun qəbul edilməsindən 10 ildən çox müddət keçir. Hazırda bu Qanunun tətbiqi zamanı yaranan bəzən çatışıkları müşahidə edir. Tətbiqə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac var. Məişət zoraklığının eməlini tam şəkildə kriminallaşdırmaq məqsədilə qanunverciliyin yenidən nəzərdən keçirilməsi əsas məsələlərdəndir".

**Ailə, Qadın və Uşaq Problemları üzü Dövlət Komitəsinin sədri Bahar Məradova** deyir ki, ailədaxili münaqişələr, zoraklıqla münasibət hər ailədə eyni deyil. İnsanlar çox hələdən ictimai qısa səbəbindən bu kimi cinayətlərə səbəb olan halları - qadınların ailədə səddət, təzyiqlərə məruz qalmasını gizli saxlayırlar. İstər qonşular, istər do yaxın ailə üzvləri, valideyin, zərər çəkən özə de bu kimi hallar haqqında müvafiq qurumlara vaxtında məlumat vermir. Münaqişə ağır sonluqla nəticələndikdən, xəsarət və cinayət halları bərpa etdirkən sonra məlumat verir: "Bu səbəbdən də biz bu insanlara vaxtında köməklilik göstərə bilmirik. Əger zoraklıqlı hələ varsa, bunun qarşısı vaxtında alınmalıdır. Bu kimi hallara laqeyd, bigənə yanaşmaq olmaz. Münaqişələrin sonunun cinayətə nəticələnməsini gözlemek doğru deyil. Məsələyə vaxtında müdaxilə olunmalıdır".

**Millət vəkili Tamam Cəfərovannın** sözlorinə osasən, qadınlara qarşı zoraklıqlı insan hüquqlarının kobud şəkildə pozulması olmaqla, qadınların öz hüquq və azadlıqlarından istifadə etməsi və dünyada prioritet olan gender siyasetinin həyatə keçirilməsi yolunda on ciddi maneədir. Statistikaya görə, dünyada her 3 qadından biri nə vaxtsa zoraklığa məruz qalır. Zoraklıqlı tərəfdən ölkəsiyyəti kişilərdir. Bunun əsas sabobi qadınlar və kişilər arasında comiyətdən əsrlər boyu mövcud olan bərabərsizlikdir.

Millət vəkiliin fikrincə, qadınlara qarşı zoraklığın on geniş yayılmış forması məişət zoraklığıdır. Qadınlar məhə öz evlərindən və yaxınlarda: atalar, qardaşları, örləri, birləlikdə yaşadıqları kişilər tərəfdən zoraklığa məruz qalırlar. Baxmayaraq ki, məişət zoraklılıq hallarını ciddi və təkrarlanan qanun pozuntusu hesab etmək olar, onların ciddiliyi çox zaman kifayət qədər qiymətləndirilmir və günahkarlar nadir hallarda məsuliyyət celb edilirlər: "Məişət zoraklılıq tekər qadınlara qarşı zoraklıqlı deyil. Ailenin digər üzvlərinə qarşı və həmçinin digər üzvlərin tərəfdən törədilə bilər. Son ayrılında Azərbaycanda ailədaxili münaqişələr və məişət zoraklılıq hallarının sayı xeyli artıb. Demək olar eksər ailələrdə məişət zoraklığının özünü müəyyən formalarla bürüə verir. Kimində bu, fiziki, cinsi şiddet, kimində de psixoloji təzyiq və tecrid edilmə kimi formalarda müşahidə olunur. Ailə-məişət zemindən baş verən cinayətlərin sayı azdır. Değər ailələrdən zərər çəkən şəxslər və onların uşaqlarına göstərilən xidmətlər daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməlidir. Qeyd olunan məsələlərin lazımi səviyyəyədə yerinə yetirilməməsi, zərər çəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpə olunmasında ciddi problemlər yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrdən qadın polisi, inspektorlarının və ya sosial işçilərin sayının artırılması ehtiyac var. Məişət zoraklığının eməlini tam şəkildə kriminallaşdırmaq məqsədilə qanunverciliyin yenidən nəzərdən keçirilməsi əsas məsələlərdəndir".

**Psixoloq Vəfa Əkbər** deyir ki, ailədaxili konfliktlər bir çox səbəblərdən baş verir. Ancaq on başlıca səbəb tərəflərin bir-birini başa düşməməsidir: "Evə iki yetkin insan, ailənin bünövrəsi bir-birini anlım, başa düşmür və ya başa düşmək istəmir. Tərəflərən biri istismar olunur və ya təzyiq altında qalır. Bu hal çox davam etdiyi təqdirdə qarşı tərəf öz haqqını sözlə tələb edə bilmədiyi üçün siddətən atır. Ailədaxili konfliktlər, problemləri tərəflər qonum-qonşu, qohum-əqrəbəyə danışmaq yerinə psixoloji müraciət etməlidirler. Psixoloqla səhəbet tərəflər arasında anlaşılmazlığın, gərginliyin aradan qaldırılmasına yardımçı ola bilər".

**Sevinc QARAYEVA**  
Yazı "Qadınlar Arasında Hamrayılik" İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirildiyi "Azərbaycanda məişət zoraklığının qarşı mübadiləzər" layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.